

## **Təsdiq edirəm:**

Azərbaycan Texniki Universitetinin  
rektor əvəzi, professor

\_\_\_\_\_X.Yahudov

12 iyun 2019-cu il

## **Azərbaycan Texniki Universitetinin Adlı təqaüdü haqqında ƏSASNAMƏ**

### **1. Ümumi müddəalar**

- 1.1. Azərbaycan Texniki Universitetinin (bundan sonra AzTU) Adlı təqaüdü haqqında Əsasnaməsi (bundan sonra Əsasnamə) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin 3.8-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası"na, AzTU-nun Nizamnaməsinə və digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmışdır.
- 1.2. Bu Əsasnamə AzTU-da adlı təqaüdün təsis və təyin olunması, ödənilməsi, dayandırılması və ləğv olunması ilə bağlı məsələləri müəyyən edir.
- 1.3. AzTU Elmi Şurasının qərarı ilə adlı təqaüd təsis və onun məbləği təsdiq edilir.
- 1.4. Adlı təqaüd almaq üçün müsabiqəyə yalnız əvvəlki kurslarda əla qiymətlərlə (91-100 bal arası) oxumuş tələbələr buraxılırlar.
- 1.5. AzTU-da təhsildə xüsusi fərqlənən Azərbaycan Respublikasının vətəndaşı olan bakalavrlara və magistrantlara bu əsasnamə ilə müəyyən edilmiş qaydada adlı təqaüd verilir.
- 1.6. Bu Əsasnaməyə əsasən AzTU-nun büdcədən kənar vəsaitləri hesabına adlı təqaüd universitetin Elmi Şurası tərəfindən müəyyən olunur və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir.
- 1.7. Bakalavriat səviyyəsində adlı təqaüdün verilməsi AzTU-nun fakültələrinin, magistratura səviyyəsində isə "Magistratura və doktorantura" şöbəsinin təqdimatı əsasında Universitet Elmi Şurasının qərarına uyğun olaraq, bakalavriat səviyyəsində təhsil alan 1(bir) nəfər

tələbə üçün III tədris ilindən, magistraturada isə 1(bir) nəfər magistrant üçün II tədris ilindən başa vurduğu semestrin nəticələrinə görə növbəti semestr ərzində həyata keçirilir.

- 1.8. Adlı təqaüd ayda bir dəfə ödənilir. Təhsilalanlar adlı təqaüdü bir semestr müddətində ala bilərlər.
- 1.9. Təhsilalanlara adlı təqaüdün verilməsi onların AzTU-dan xaric olduğu gündən dayandırılır.
- 1.10. İstehsalat təcrübəsi və tətill müddətlərində təhsilalanın adlı təqaüd alma hüquqları saxlanılır.
- 1.11. Adlı təqaüd alan təhsilalanlara Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsis edilən təqaüdlərin, adlı və digər bu kimi təqaüdlərin təyin edilməsi, həmin şəxsin adlı təqaüdünün dayandırılmasına səbəb ola bilməz.
- 1.12. Hamiləliklə, doğuşla əlaqədar və müvəqqəti olaraq əmək qabiliyyətini itirmiş təhsilalanlara səhiyyə müəssisələri tərəfindən verilmiş xəstəlik vərəqəsinə əsasən müəyyən olunmuş müddətdə (cari tədris semestrinin müddətindən çox olmayaraq) adlı təqaüd tam həcmdə ödənilir.

## **2. AzTU-nun adlı təqaüdlərinin təyin olunması və ödənilməsi**

- 2.1. Dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, AzTU-nun əyani formada təhsilalanlar içərisindən universitet üzrə ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) malik olanlarına adlı təqaüd verilir. Hər bir sessiya başa çatandan sonra dekan fakültə üzrə ən yüksək ÜOMG-yə malik olan tələbələrin namizədliyini AzTU-nun tədris hissəsinə təqdim edir. Tədris hissəsinin tövsiyəsi və AzTU Elmi Şurasının qərarı ilə adlı təqaüd təyin olunur.
- 2.2. Təqaüd alacaq təhsilalanların siyahısı müəyyənləşdirilərkən tədris dili nəzərə alınmır.
- 2.3. Adlı təqaüd almaq hüququnu qazanmış şəxslərə (təhsilalanlara) təqaüdlər semestr üzrə imtahan sessiyasının nəticələrinə əsasən fənlər üzrə göstəricilərinə görə müəyyənləşdirilir.
- 2.4. Hər bir semestr üçün adlı təqaüd almaq hüququ olan təhsilalanların siyahısında bir yerə bir neçə iddiaçı olduğu halda, əvvəlki tədris ilinin ikinci semestrindəki göstəricisi, AzTU-ya qəbul imtahanından topladığı bal, sonrakı semestrlərdə isə əvvəlki semestrdəki ÜOMG-si yüksək olan tələbəyə üstünlük verilir. Bu hallarda seçim

müəyyən olunmadıqda ixtisas fənləri üzrə nəticələri, Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının rəyi nəzərə alınır.

- 2.5. Adlı təqaüdlər AzTU-nun Kolleclərində bu qaydalar əsasında hazırlanmış və müvafiq Kollecin Pedaqoji Şurasında təsdiq edilmiş daxili qaydalara əsasən təyin oluna bilər.
- 2.6. AzTU-da adlı təqaüd alan tələbə daxili intizam məsuliyyətinə cəlb olduğu təqdirdə onun təqaüdü Rektorun əmri ilə dayandırıla bilər. Bu zaman bu adlı təqaüd 2.4.-cü maddəyə əsasən digər tələbəyə verilə bilər.

### **3. Yekun müddəalar**

- 3.1. Bu əsasnamə AzTU Elmi Şurasında qəbul olunmuş və rektorun müvafiq əmri ilə qüvvəyə minir. Eyni qaydaya əsasən bu əsasnaməyə əlavələr, dəyişikliklər edilə və ya ləğv oluna da bilər.
- 3.2. Adlı təqaüdün təyin olunması və verilməsində bu əsasnamə ilə müəyyən edilməmiş hallar mövcud qanunvericilik əsasında tənzimlənir.

Azərbaycan Texniki Universiteti  
Elmi Şurasının 12 iyun 2019-cu il  
tarixli iclasının qərarı ilə  
(protokol № 10) təsdiq edilmişdir.